

# Kapitalizm Mənəviyyatı

*Professorlarınızın sizə söyləmədiyi  
həqiqətlər*

Tom G. Palmer tərəfindən nəşrə hazırlanıb

“Azadlıq Tələbələri” və “Atlas” Şəbəkəsi



**Jameson Books, Inc.**

Azərbaycan Respublikası Prezidentinin  
Ottawa, Illinois  
İşlər İdaresi

AtlasNetwork.org Students For Liberty.org

PRESIDENT KİTABXANASI



**Azad Düşünceler” Assosiasiyası  
tərəfindən Azərbaycan dilinə tərcümə edilərək  
çap olunmuşdur**  
[www.azadliciragi.org](http://www.azadliciragi.org)

*Redaktor:*  
Tural K. Veli

*İngiliscədən çevirdi:*  
Səadət Cahangir

Müəlliflik hüququ © 2011

“Azadlıq Tələbələri” və “Atlas” İqtisadi Tədqiqatlar Fondu

“Azadlıq Tələbələri” (“Students for Liberty”) və “Atlas” Şəbəkəsi üçün “Jameson Books, Inc.” tərəfindən dərc edilən “Bazar İqtisadiyyatı və sərvətin bölüşdürülməsi” Humanitar Elmlər Institutunun icazəsi əsasında Lüdvig Laçmanın təşəbbüsü ilə təkrar nəşr olunmuşdur. “Qloballaşma yolu ilə insanın təkmilləşməsi” məqaləsi İqtisadi Təhsil Fondu icazəsi ilə Vernon Smit tərəfindən təkrar nəşr edilmişdir. Başqa bütün məqalələr müəlliflərin icazəsi ilə çap olunmuşdur.

\* \* \*

Tom G.Palmer bu kitabın hazırlanmasında köməyi olan bütün şəxslərə öz minnətdarlığını bildirir. Bu siyahıya yalnız müəlliflər və müəlliflik hüququ olan şəxslər deyil, o cümlədən “Azadlıq tələbələri”nin üzvləri, xüsusilə Klark Ruper, Brandon Vasisko və Ankur Çavla daxildir ki, onlar da məqalələrin nəşr üçün tərtibatında və hazırlanmasında yorulmadan çalışmışlar. Onların azadlıq üçün çalışmaları və söyləri özlüyündə bir ilham mənbəyidir.

Məlumat və başqa sorğularınız üçün bizə yazmağınızı xahiş edirik.

470100301  
093 • 2001 qrifli nəşr

© “Azad Düşünceler” Assosiasiyası - 2011

## Giriş: Kapitalizm Mənəviyyatı

*Tom G. Palmer*

Bu kitab filosof Robert Nozikin səsləndirdiyi “kapitalist yeniyetmələr arasında fəaliyyət göstərir”<sup>1</sup> fikrinin mənəvi baxımdan əsaslandırılması haqqındadır. Bu fikir belə fəaliyyətlərin üstünlüyü ilə səciyyələnən birgə istehsal və azad mübadilə sistemindən bəhs edir. “Kapitalizm mənəviyyatı” sərlövhəsi haqqında bir neçə söz demək yerinə düşər.

Kitabdakı məqalələr kapitalizm mənəviyyatı haqqındadır; onlar yalnız mücərrəd əxlaq fəlsəfəsini əhatə etmir, o cümlədən iqtisadiyyat, məntiq, tarix, ədəbiyyat və başqa sahələri də eks etdirir. Bundan başqa, onlar sadəcə azad mübadilənin mənəviyyatı haqqında deyil, kapitalizmin mənəviyyatı haqqındadır.

“Kapitalizm” termini yalnız malların və xidmətlərin mübadiləsi üçün çox qədim zamanlardan bəri mövcud olan bazarlara əsaslanır. Elə bir innovasiya, sərvət yaradan və sosial dəyişiklik sisteminə əsaslanır ki, milyardlarla insana ibtidai insan nəsilləri tərəfindən təsəvvür olunmayan fıravunlıq gətirir.

Kapitalizm hüquq bərabərliyinin hökm sürdüyü və “yaradıcılıq sahələrinin istedadlara açıq olduğu” hüquqi, sosial, iqtisadi və mədəni sistemə əsaslanır. Elə bir sistemə ki, iqtisadçı Jozef Skumpeterin dediyi kimi “yaradıcı dağıntı” - könüllü bazar mübadiləsi vasitəsilə mərkəzleşmiş innovasiya, o cümlədən sənəma və yanılma proseslərini canlandırır.

Kapitalist mədəniyyəti sahibkarı, alimi, risk götürəni, yenilikçini, yaradıcını təqdir edir. Özləri materializmin tərəfdarı olan materialist filosofların (xüsusilə Marksistlər) istehza etməsinə baxmayaraq, kapitalizmin nüvəsində mənəvi və mədəni yaradıcılıq dayanır. Tarixçi Coys Applebinin "Mərhəmətsiz İnqilab: Kapitalizm Tarixi" adlı son tədqiqat əsərində qeyd etdiyi kimi, "kapitalizm sadəcə iqtisadi bir quruluş deyil, mədəni sistem olduğu üçün o yalnız maddi faktorlarla izah edilə bilməz".<sup>2</sup>

Kapitalizm mədəni, mənəvi və etik dəyər sistemidir. İqtisadçı Deyvid Şvab və Elinor Ostrom orjinal nəzəriyyənin tədqiqatında açıq iqtisadiyyatların, azad bazarların saxlanmasında o norma və qaydaların rolunu qeyd edir ki, onlar bizi oğurluqdan çəkindirən və "inamı gücləndirən"<sup>3</sup> qəti normalardır.

Maraqların toqquşması üçün amoral (mənəviyyatdan kənar) səhnə olmaqdan uzaq sayılan kapitalizm çox zaman onu parçalamağa və ya dağıtmaga can atan şəxslər tərəfindən təsvir edilir. Kapitalist birgə fəaliyyəti isə çox yüksək strukturlaşdırılmış norma və qaydalardır. Əslində, kapitalizmin xarakteri qarət və ələ keçirmə qaydalarını rədd etməkdə əks olunur. Bu, o anlama gəlir ki, zəngin birinin malik olduğu böyük sərvət başqa iqtisadi və siyasi sistemlərdə əldə olunmuşdur.

(Həqiqətən, indi bir çox ölkələrdə və böyük insanlıq tarixi üçün geniş şəkildə belə başa düşülür ki, zəngin ona görə zəngindir ki, onlar bunu başqalarından əldə etmişlər və xüsusilə onların bugünkü terminlərlə ifadə olunan təşkil edilmiş güclə-dövlətlə bağlılığı var. Belə qarətçi elitələr bu

gücdən inhisarlar qazanmaq üçün istifadə edir və vergilər yolu ilə başqalarının istehsal etdiklərini müsadirə edirlər.

Onlar dövlət xəzinəsindən yedizdirilir, rəqabətdə dövlət tərəfindən himayə olunan inhisar və məhdudiyyətlərdən faydalayırlar. İnsanların ümumilikdə cinayət işləmədən zəngin olması yalnız kapitalizm şərtləri əsasında mümkündür).

İqtisadçı və tarixçi Deirdre McCloskeyin "Böyük fakt" adlandırdığı məsələni nəzərdən keçirək: "Adambaşına real gəlir hazırda 1700 və ya 1800-i üstləyir, belə böyük faktor ilə müasir iqtisadi artım təcrübəsinə malik olan Britaniya və başqa ölkələr ən azı on altıncıdır."<sup>4</sup> Bu, bütünlükdə bəşər tarixində görünməmişdir.

McCloskeyin qiymətləndirməsi əslində, çox mühafizəkardır. O, dünya mədəniyyətlərinə bizim barmaq izlərimizi qoyan elm və texnologiyanın heyranedici yeniliklərinin təsirini nəzərə almır.

Kapitalizm sahibkarlıq innovasiyasını dəstəkləmək və ona hörmət göstərməklə insan yaradıcılığını insanlığın xidmətinə verir. Bu əlçatmaz faktor indi bizim yaşadığımız və 19-cu əsrə qədər əcdadlarımızın nəsil-nəsil keçdiyi yol arasındaki fərqi izah edir.

İnsan həyatını yaxşılığa doğru dəyişən innovasiyalar sadəcə elmi və texnoloji deyil, həm də institutsiyaldır. Bütün növ yeni biznes formaları böyük sayda insanın könnüllü iş səylərini əlaqələndirir. Yeni maliyyə bazarları və vasitələri günün iyirmi dörd saatı ərzində milyardlarla insanın qənaət ehtiyatlarını və kapital qoyuluşu qərarlarını

əlaqələndirir. Yeni telekommunikasiya şəbəkələri dünya-nın müxtəlif köşələrindən insanları bir araya gətirir.

(Bu gün mən Finlandiya, Çin, Mərakeş, Birləşmiş Ştatlar və Rusiyada olan dostlarımla səhbət etmiş, Birləşmiş Ştatlar, Kanada, Pakistan, Danimarka, Fransa və Qırğızistandakı dost-tanışlımla da Facebook-daki yazışma və əlaqərlə münasibət saxlamışam). Yeni məhsullar bizə əvvəlki nəsillərin xəyal etmədiyi rahatlıq, məmənunluq və təhsil imkanları verir.

(Mən bunu “Apple MacBook Pro.”da yazırıam). O dəyişikliklər saysız-hesabsız vasitələrlə bizim cəmiyyəti əvvəl gələn bütün insan cəmiyyətlərindən kəskin şəkildə fərqli edir. Kapitalizm yalnız əmlak yaratmaq deyildir, necə ki, sosialist diktatorlar bu yoldan öz qullarına “Gələcəyi qurun!” çağırışı üçün istifadə etdilər.

Kapitalizm dəyər yaratmaqdır, sadəcə gərgin işləmək və qurbanlar vermək, yaxud məşğul olmaq demək deyildir. Kapitalizmi başa düşməyən insanlar çevik şəkildə iş yaratmaq üçün "iş yerlərinin yaradılması" proqramlarını dəstəkləyirlər. Onlar iş məsələsini yanlış, kapitalizm məsələsini daha da yanlış anlamışlar. Milton Fridman çox istinad olunan bu hekayəsində geniş yeni Asiya kanalının tikintisini təsvir etmişdir.

O, fəhlələrin nəhəng torpaq və qaya parçalarını torpaq kürüyən avadanlıq əvəzinə, kiçik küraklırlə kürüməsinin qəribə olduğunu söyləyəndə, işçi deyir “Siz başa düşmürsünüz, bu, iş proqramıdır.” Onun cavabı: “Oh, mənsə düşünürdüm, siz kanal tikməyə çalışırsınız. Əgər siz iş yaratmağa can atrırsınızsa, niyə onlara kürək əvəzinə qaşıq ver-

mədiniz?” Merkantilizm tərəfdarı və kronist H.Ross Perot 1992-ci ildə Birləşmiş Ştatların prezidentliyi üçün hazırlaşanda prezident debatları zamanı göz yaşı axıtdı ki, amerikanlar Tayvandan kompyuter mikrosxemləri alır, Tayvana isə kartof çıpsiləri satırlar.

Belə göründü ki, Perot amerikanların adı kartof çıpsiləri satmasından utanır; o, Leninin baxışından öyrənmişdi ki, dəyər yalnız fabriklərdə sənaye istehsalından əldə olunur. Stenford Universitetindən iqtisadçı Maykl Boskin düzgün qeyd edirdi ki, əgər siz kompyuter mikrosxemlərinin və ya kartof çıpsilərinin dəyəri haqqında danışır-sınızsa, demək, siz dolların dəyəri haqqında danışırsınız.

Aydaho ştatında yetişən kartoflardan və Taybeydə silisium həkk etməkdən əldə olunan dəyər, əlavə dəyərdir. Müqayisəli üstünlük<sup>5</sup> ixtisaslaşmaya və ticarətə açardır; istehsal olunan dəyərlə bağlı deqradasiyaya uğrayan heç nə yoxdur, məsələn, fermer, mebel daşıyan (Mən bu gün kitabxanamın böyük hissəsini köçürmək üçün üç daşıqçı ilə işlədim və məndə çox güclü bir hiss var ki, onlar həyatıma çox böyük dəyər əlavə etdilər), maliyyəçi və s. kimi.

Bizə lovğa merkantilist siyasətçilər deyil, bazar nə zaman əlavə dəyər yaradacağımızı göstərir ki, azad bazar olmadan biz buna nail ola bilmərik. Kapitalizm yalnız min illərlə yol gəlmış yerli bazarlarda insanların yumurta üçün yağ satması demək deyil.

Bu, insan enerjisi və yaradıcılığının səfərbərliyi ilə insanlıq tarixində əvvəllər görünməmiş miqyasda əlavə dəyər yaratmaq, sadə insanlar üçün keçmişin ən zəngin, ən güclü krallarını, sultanlarını və imperatorlarını çəşqinliğə və heyrətə sala biləcək dəyər yaratmaq haqqındadır. Bu,

uzun süren güc sistemlerinin, hökmranlığın, üstünlüğün eroziyası və “yaradıcılıq sahələrinin istedadlılar” açılması haqqındadır.

Bu, gücün inam ilə əvəz olunması haqqındadır.<sup>6</sup> Bu, paxılığın nailiyyətlə əvəz olunması haqqındadır.<sup>7</sup> Bu, mənim və sizin həyatınızı mümkün edən məsələlər haqqındadır (Bu gün sadə insanların məhrum olduğu tək şey kralların, sultanların və imperatorların başqaları üzərində sahib olduqları güc və onlara əmr etmək imkanıdır. Onların qullar tərəfindən tikilən və ya vergilərdən maliyyələşən geniş sarayları vardi, amma daxili qızdırıcı və ya soyuduğu sistemləri yox idi; qullar və xidmətçiləri vardi, amma paltaryuyan və ya qabyuyan maşınları yox idi; xəfiyyə orduları vardi, amma mobil telefonları və ya Wi-Fi sistemləri yox idi; saray hökimləri və sehrbazları vardi, amma ağrılarını yüngülləşdirmək üçün anesteziyaedici vasitəsi və ya infeksiyaları müalicə etmək üçün antibiotikləri yox idi; onlar güclü, ancaq bizim standartlarla müqayisədə çox yoksul idilər).

## Sözün Tarixi

Azad bazarlar şəxslər arasında dəqiq müəyyən edilmiş, hüquqi baxımdan təhlükəsiz və məhdud resurslarda ötürülə bilən hüquqlarla azad mübadilə sistemləri kimi başa düşülür, bu, müasir dünyanın zənginliyi üçün zəruri şərtdir.

Amma iqtisad tarixçilər, xüsusilə Deirdre McCloskey təkidlə göstərmişdir ki, onlar kifayət deyil. Nəsə bundan daha artıguna ehtiyac duyulur: azad mübadilə etikası və innovasiya yolu ilə sərvət istehsalına. “Kapitalizm” termininin tətbiqi haqqında bir neçə söz demək yerinə düşər. Sosial tarixçi Fernand Braudel on ikinci və on üçüncü əsr-

ləri əhatə edən dövrə “fondlara, ehtiyat mallara, pul məbləği və ya pul səhmlərinə”<sup>8</sup> istinad edərək “kapital” terminini ardıcılıqla nəzərdən keçirdi.

Braudel kataloqlasdırduğu çox istifadə olunan “kapitalist” termini haqqında soyuqqanlıqla dedi, “söz heç vaxt səmimi mənada işlənə bilməz”.<sup>9</sup>

“Kapitalizm” sözü 19-cu əsrə əsasən sui-istifadə termini kimi meydana çıxıb, bu o dövrü ki, fransız sosialist Luis Blank o termini “kapitalın başqaları xaric olmaq üzrə müəyyən bir qrup tərəfindən əldə olunması”,<sup>10</sup> kimi tərif edirdi.

Karl Marks bu termini “istehsalın kapitalist üsulu” kimi istifadə etdi və onun qızığın tərəfdarı Verner Sombart “kapitalizm” terminini 1912-ci ildə yazdığı öz nüfuzlu “Der Moderne Kapitalismus” kitabında populyarlaşdırıldı. (Marksın tərəfdası Fridrix Engels nəzərdə tuturdu ki, Sombart Almaniyada yeganə alimdır ki, həqiqətən Marksı anlayır; Sombart sonradan anti-kapitalizmin başqa forması olan nasional-sosializmin, yəni Nasizmin tərəfdarı oldu).

“Kapitalistlər”ə və “istehsalın kapitalist üsulu”na hücumlarında Marks və Engels qeyd edirdilər ki, “burjuaziya” (“sinif” termini üçün o, “istehsal vasitələri” ifadəsinə malik idi) dünyani qəti şəkildə dəyişdi:

Burjuaziya ən azı öz yüz illik hökmranlığı ərzində bütün əvvəlki nəsillərin birlikdə malik olduğundan daha böyük və daha möhtəşəm məhsuldar qüvvələr yaratmışdır. Təbiət güclərinin insanlara, maşınlara tabe edilməsi, kimyanın sənaye və kənd təsərrüfa-

tına, buxar naviqasiyasına, dəmir yollarına, elektrik teleqraflarına tətbiq olunması, becərmə üçün bütün qıtälərin təmizlənməsi, çayların kanalizasiyalasdırılması, bütün xalqların sehrbazlıq motivindən azad olması - ləp erkən əsrədə belə bir baxışa əsas vermişdim, bu məhsuldar qüvvələr "sosial əməyin dizlərində mürgüləyir?"<sup>11</sup>

Marks və Engels təkcə texnoloji innovasiyaya deyil, "bütün xalqların sehrbazlıq motivindən azad olması" ifadəsinə də heyrətlənirdi. Hansı ki, bu, düşən ölüm göstəricilərini, qalxan yaşayış standartlarını, yüksələn ömür uzunluqlarını təsvir etmək üçün heyranedici yoldur.

Belə nailiyyətlərə baxmayaraq, təbii, Mark və Engels "istehsalın kapitalist üsulu"nu dağıtmaga çağırıldılar və ya daha dəqiq, düşündülər ki, o özü dağılacaq və ya daha yeni bir sistemə aparacaq. Əslində isə bu, həqiqi anlamda mümkün görünməyəcək dərəcədə gözəl olmaliydi. Bu hətta onun necə işləməsini göstərən kiçik bir işaret verməkdə belə tamamilə elmsiz idi.<sup>12</sup>

Daha önemlisi, Marks və Engels kapitalizm haqqında tənqididə təhlillərini "burjuaziya" terminindən irəli gələn, "istehsalın kapitalist üsulu"na aid olan kütləvi qarışq fikirlər üzərində əsaslandırdılar (o tənqididə təhlil ki, bütün kommunist qaydalarının müvəffəqiyyətsizliyinə baxmayaraq, öz vədlərini yerinə yetirir, dünyanın intellektualları üzərində qeyri-adi dərəcədə təsiri qalır).

Bir tərəfdən, onlar bu termini istehsal müəssisəsi yaradan "kapital" sahibləri kimi düşünürlər, amma başqa bir tərəfdən, bunu dövlətin və hökumətin hesabına yaşıyanla-


ra istinad üçün tətbiq edirlər, necə ki, Marks bunu ən məraqlı məqalələrində tətbiq etmişdi:

Fransız burjuaziyasının maddi marağı geniş və yüksək səviyyədə saxələnən dövlət maşınının saxlanması ilə ən dərin dəqiq xətt üzrə təbəqələnmişdir [Qeyd: "üst-üstə düşən" termini üçün]. Bu o maşındır ki, öz qalığını iş yerləri ilə əhaliyə verir və dövlət vasitəsilə mənfəət, faiz, icarə haqları və qonorar formasında cibə sığmayan əmək haqları təşkil edir. Onun siyasi marağı eyni şəkildə məcbur edir ki, o hər gün cəza tədbirlərini artırırsın və beləliklə, resursları və dövlət hakimiyyətində çalışan şəxslərin sayını da çoxaltsın.<sup>13</sup>

Beləliklə, bir tərəfdən, Marks "burjuaziyanı" "hər bir ölkədə istehsalata və istehlaka kosmopolit xarakter" vermiş, "milli birtərəfliyi və məhdudluğu" "daha qeyrimümküñ" etmiş, "dünya ədəbiyyatı" yaratmış, "bütün istehsal alətlərinin sürətli təkmilləşməsinə" gətirib çıxarmış, "kommunikasiya vasitələrini olduqca yüngülləşdirmiş" və "ucuz qiymətli mallar" təklif edən əcnəbilərin kəskin nifrətlə vurguladığı" "barbarlar" ifadəsinə üstün gələn sahibkarlarla eyniləşdirmişdir.<sup>14</sup>

Başqa bir tərəfdən, o, "burjuaziyanı" "dövlət kreditini" (yəni hökumət borcu) hesabına yaşıyan təbəqəylə eyniləşdirdi:

Bütün müasir pul bazarı, bütün bank biznesi, ən dərin şəkildə dövlət krediti ilə iç-içədir. Onların biznes kapital hissəsi mütləq qısamüddətli hökumət fondlarının faizindən maliyyələşir. Onların depozitləri ticarətçilər və sənayeçilər tərəfindən onların hesabına

A detailed illustration of a traditional library interior. The room is filled with tall wooden bookshelves packed with books. In the foreground, a man sits at a wooden table, reading a book. To his right, a woman sits in a large armchair, also reading. In the middle ground, two women sit at a long wooden table, focused on their books. A man stands near the windows on the right, reaching up to adjust a window pane. The room has high ceilings with exposed wooden beams and large windows that let in natural light.

Hörmətli oxucu,

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”  
Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu  
maddələrinə uyğun olaraq müəlliflik hüququnun  
qorunması məqsədilə əsərin tam mətni ilə Kitabxananın  
oxu zalında tanış ola bilərsiniz.